



Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: [dunazhak@hotmail.com](mailto:dunazhak@hotmail.com)  
Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: [dunazhak@hotmail.com](mailto:dunazhak@hotmail.com)

Say: 432/ 2007

Tarix: 2 January 2007

<p>BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə Lütfən bu məktubu Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrupa çatdırın, eləcə də aşağıdakı qruplarla da ilgili ola bilər:</p> <ul style="list-style-type: none"><li>• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter</li><li>• Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter</li><li>• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis</li></ul> <p>Üzü Xanım Harrison, Amnesty International, London</p>	<p style="text-align: center;">Cenab Abbas Leysanlı</p> <p style="text-align: center;">Vicdan Dustağı</p>

Sayın cənablar,

## MÜRACİƏT SON DURUM 5: CƏNAB ABBAS LEYSANLI HAQQINDA İLƏTİŞMƏ

Cənab Abbas Leysanlı haqqında Son Durum 5-i hüurlarınıza sunuruq. O bir vicdan dustağıdır və Güney Azərbaycanın milli və insan haqlarını tələb etməkdə ön-sırada olan şəxsiyyətidir.

İndicə əlimizə çatan bilgiyə görə cənab Leysanlı achiq aksiyası aparmaq məcburiyyətində qalmış və insan haqlarını qorumaq üçün bu ona qalan ən son hərəkətdir. Əlimizdəki bilgi güvənilməli və mötəbərdir və cüziyyəti belədir:

- 31 Oktyabrda başlayan və indi gedən həbs ərzində o qabaqki işgəncələrin qalığı olan ağrılar üçün müalicədən məhrum olmuş. Bu baxımdan Amnesty International Təcili Aksiyasında 8 Noyabr 2006-da bilgi vermiş (<http://web.amnesty.org/library/index/engmde131252006>) və qayğısını elan etmişdir. Bu baxımdan, Leysanlı bəyin dərdinə yetgililər baş qoşmamışlar.
- İran qanunları üzrə hər dustaqlı hər 45 gün içəridə qalma qabağında 15 gün buraxılma haqqına malikdir. Bugün Leysanlı bəy 64 gündür ki içəridədir və onu bu haqdan yoxsun etmişlər və heç belə bir gündə buraxmamışlar. Həbsxana yetgilisinin izninə baxmayaraq, Ədliyyə Nazirliyinin Qazısı bu işi əngəlləyir.
- Leysanlı ailəsi bu ədalətsizliyə səbəb istədikdə bu cavabı alınmış ki, həbsdən növbəti buraxılmanın şərti bu ailənin sükutudur və bu baxımdan yazılı bəlgə istəmişlər. Yoxsa, Leysanlı ailəsinin Tehrandakı ölkənin Müddəiyilumumundan yazılı izn almalarını tələb edilmiş. Bu yol ilə onlar Leysanlı bəyi və ailəsini qadaqda saxlamaq istəyirlər. Bu onları insan haqlarından yoxsun edir və buna görə də onlar bu haqsızlığa boyun əyməmişlər.

Leysanlı bəy indi Ərdəbil Həbsxanasının Bölmə 7-isində saxlanılır və diqqətinizi bunlara tuşlamaq istərdik:

1. Bu İlətişmədə İran yetgililərinin öz-xoşuna davranmalarına bir daha örnək görürük və aşkar olur ki, Ədliyyə yetgililəri necə altdan-altdan haqsızlıq yürütmədə əlləri vardır.
2. Leysanlı bəy keçən dönə tutuqlu ikən (4 İyun – 29 İyul 2006) 56 gün achiq aksiyası etdi. Buna görə biz nigaranıq ki, sizin müdaxiləniz olmasa İran yetgililəri öz-başnalıqlarına qapsanaçaqlar və cərəyan sürüşkən enişə uğraya.

Bu baxımdan sizə göndərəcəyimiz bilgini sahmanlamaq üçün, bu İlətişməyə bülleten kimi baxacağıq və bu **Bülleten 1** olacaq. Bu yol ilə İlətişmələrimizi bu tip bülletenlərimizdən ayırd edəcəyik.

Hörmətlə

Böyük Rəsuloğlu  
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri